

Xalqın etimadını doğrudan Lider



Cari ilin 11 ayının sosial-iqtisadi yekunları onu deməyə imkan verir ki, ölkə iqtisadiyyatı inkişaf yoluundadır. Xüsusi-lı də qeyri-neft sektorundakı artım tempı bu sahənin inkişafı istiqamətində həyata keçirilən siyasetin uğurlu olmasından xəbər verir.

Qeyd etdiklərimizi rəqəmlərlə əsaslandıraq, ilk növbədə, onu vurğulamalıq ki, 11 ayda ölkə iqtisadiyyatına 12 milyard 786,9 milyon manat sərmaya qoyulub. Bu vəsaitin 67,4 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Ümumi sərmayenin 65,7 faizi məhsul istehsalı sahələrinə, 24,9 faizi xidmət sahələrinə, 9,4 faizi isə yaşayış evlərinin tikintisine sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayenin 70,5 faizini təşkil edib.

Eyni zamanda, 2019-cu ilin yanvar-noyabr aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq 72 milyard 852,2 milyon manat təşkil edib. İqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 3,5 faiz, neft-qaz sektorunda isə 0,2 faiz artıb. Əhalinin hər nəfərinə düşən ÜDM 7357,8 manata bərabər olub.

Konkret sahələrdə bəhs etsək, bu dövrde informasiya və rabitə sahələrində əlavə dəyər 15,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və baliqçılıq sahələrində 7,1 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 5,9 faiz, ticarət; nəqliyyat vasitelerinin təmiri sahələrində 3,5 faiz, sənayedə 1,5 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 0,5 faiz, digər xidmət sahələrində 3,3 faiz artım qeydə alınıb.

Sadalanan sahələrdə əldə olunmuş nailiyətlər ölkəmizin xarici ticarət əlaqələrində də özünü bürüzə verib. Belə ki, 2019-cu ilin yanvar-oktayabr aylarında ölkəmizin hüquqi və fiziki şəxsləri dövriyyətindən 190 ölkəsindəki tərefdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 117 ölkəyə məhsul ixrac olunub, 180 ölkədən idxlə edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-oktayabr aylarında ölkənin xarici ticarət dövriyyəti 27 milyard 436,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 15 milyard 981,4 milyon dollar, idxlənin dəyəri 11 milyard 455,3 milyon dollar təşkil edib, nəticədə 4 milyard 526,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Bununla da 2018-ci ilin yanvar-oktayabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,4 faiz, real ifadədə isə 1,3 faiz artıb. Bu dövr ərzində ölkədən 1 milyard 572,9 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilib ki, bu da öten ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 16,5

faiz, real ifadədə isə 11,3 faiz çoxdur.

Nəticə etibarilə elverişli beynəlxalq konyunktur və qeyri-neft sektorunun ixrac potensialının yüksəlməsi xarici ticarət balansında iri həcmli profisiit qorumağa imkan verir. Son bir ayda neftin dünya qiyməti yenidən artmağa meyil göstərib. 11 ay üzrə "Brent" markalı neftin 1 barəlinin orta qiyməti 64,1 ABŞ dollar təşkil edib. Bu, 2018-ci il üzrə orta qiymətdən (72 ABŞ dolları) aşağı olsa da ticarət balansının əhəmiyyətli profisiitini təmin edib.

Bu da öz növbəsində profisiitli tədiyə balansını dəstəkləyən amil olmaqla ölkənin strateji valyuta ehtiyatlarının ilin əvvəlindən 12,7 faiz və ya 5,7 milyard dollar artaraq 50,4 milyard dollara çatmasına imkan verib.

Bu isə bütövlükdə manatın məzənnəsinin nəinki bugünkü sabitliyinə, həm də bütövlükdə göznlənilən sabitliyinə təminat verir. Hətta bu ilin əvvəlindən başlayaraq həyata keçirilən sosial tədbirlərə baxmayaq, manatın məzənnəsinin sabitliyi inflayasiyanın aşağı seviyyədə formalasmasına şərtləndirir. Nəticədə bu ilin 11 ayında 2,6 faizlik inflayasiya qeydə alınıb ki, bu da hazırkı vəziyyətdə aşağı göstərici hesab edilir.

Aşağı seviyyədə olan inflayasiya göstərici isə Mərkəzi Banka uçot dərəcəsini cari ilde 5,25 bənd azaldaraq 7,5 faizə qədər endirməyə imkan verib. Bu da iqtisadiyyatda canlanma, kredit aktivliyinin artmasına xidmət edir.

Məlum olan isə həm də odur ki, iqtisadiyyatdakı müsbət dinamikanın yaranan sabitlik böhran dövründəki dollarlaşmanın da arxada qoymağdadır. Hazırda uçot dərəcəsinin enmesinin depozit faizlərinə azaldıcları təsirlərinə baxmayaq fiziki şəxslərin manat əmanətlərinin 2019-cu ilin 11 ayında 26,9 faiz artması milli valyutada yiğimlərin cəlbəciliyini göstərir. Həmçinin fiziki şəxslərin əmanətlərinin dollarlaşması 2016-cı ilde pik nöqtədəki 85 faizdən, o cümlədən ilin əvvəlindəki 62,5 faizdən noyabr ayında 54,1 faizə enib. Həmçinin ilin əvvəlindən kredit qoymuları (banklar və bank olmayan kredit təşkilatları daxil olmaqla) 16,1 faiz, o cümlədən, ev təsərrüfatlarına verilmiş kreditlər 21 faiz, hüquqi şəxslər kreditlər isə 11,6 faiz artıb.

Bundan başqa, ölkədə "kölgə iqtisadiyyatı"nın seviyyəsinin azalmasına, şəffaflığın və hesabatlılığın təmin edilməsi istiqamətində görülen işlərin miqyası da genişləndirilir. Təkcə bir faktı qeyd etmək lazımdır ki, 2019-cu ilde Dövlət Gəmrük Komitəsi üçün qanunla təsdiqlənmiş 3 milyard 702 milyon manat bütçə öhdəliyinə qarşı 11 ay ərzində 4 milyard 6 milyon manat gəmrük vergi və rüsumları toplanaraq dövlət bütçəsinə köçürüllüb, proq-

noza 611 milyon 610 min manat və ya 118,02 faiz, öten ilin faktiki göstəricilərinə nisbətdə 753 milyon 300 min manat və ya 23,2 faiz bütçəyə artıq ödəmələr həyata keçirilib.

Bütövlükdə, səhbət ondan gedir ki, bu gün ömrünün 58-ci ilini arxada qoyan, 16 ildən çoxdur ki, ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev cari ildən etibarən Azərbaycandakı islahatların yeni mərhəlesiin əsasını qoypub və bu istiqamətə fəaliyyətini davam etdirməkdədir.

Prezident İlham Əliyev hələ fevral ayında "Real" televiziyasına müsahibəsində bildirmişdi ki, 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkde inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaq, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdə çıxarmaq, insanların rıfah halını yaxşılaşdırmaq, daha güclü, qüdrətli dövlət qurmaqdır. "Yəni bugünkü reallıqlar, dünyada baş verən və bölgəmizdə yaşanan hadisələr diktə edir ki, biz daha səmərəli iş aparmalıq və şəffaflıq əsas原则 principle olmalıdır. Deyə bilerəm ki, keçən il hazırlanın və bu il başlanan, xüsusilə iqtisadi, sosial və kənd təsərrüfatı sahələrində aparılan islahatlar imkan verir ki, biz əlavə maliyyə resursları əldə edək".

Nəticədə nəinki regionda, hətta dünən inkişaf etmiş ölkələrində belə rast gəlinməyən və 4,2 milyon insanı əhatə edən iki "sosial paket"in reallaşdırılması inqilabi xarakter daşımaqla, ölkə rəhbərliyinin sosial siyasetinin təzahürünə çevrildi.

Ancaq o da məlumdur ki, bu maliyyə resurslarını müxtəlif istiqamətlərə, o cümlədən ehtiyatlı arıtlımasına, infrastruktur layihələrinin icrasına da yönəltmək olardı. Lakin Prezident İlham Əliyev bununla da güclü sosial siyasetin islahatlar gündəliklində öncül məsələlərdən olmasına bir daha aydınlaşdırmaq və təsərrüfatı həyata keçirdiyi sosial-iqtisadi siyasetin insan amilinə əsaslandığını növbəti dəfə sübut etmiş oldu.

Bu fikir özü-özlüyündə bir daha onu nümayiş etdirir ki, ölkə iqtisadiyyatının inkişafı vətəndaşın rifahının yüksəldilməsinin, onun sosial problemlərinin həllinin qarantıdır və ölkə başçısının yürütdüyü siyaset də bunu bir daha sübut edir.

Ölkədə keçirilən prezident seçkiləri, həmçinin müxtəlif ray sorğularının nəticələri də öz növbəsində onu deməyə əsas verir ki, cənab İlham Əliyevin həyata keçirdiyi siyaset əhalinin etimadını doğruldur və rəğbətini qazanır. Bu mənada Azərbaycan xalqı ölkə başçısını hem də özünün lideri olaraq görür və dəstəkləyir.

**Ceyhun Piriyev,
"iki sahil"**